



Brüssel müzakirələrindən sonra vəziyyət gərginləşir. Azərbaycan Ordusunun hissələri atəş tutulur, Rusiyada yaşayan erməni milyarder Ruben Vardanyan Xankəndində peydə olur, eləcə də separatçılar elan edirlər ki, onlar yeni Laçın yolunun təhlükəsizliyinin terminatına cəlb olunublar və sair. Bütün bu baş verənlərlə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov fikirlerini bölüşüb.

- Tofiq müəllim, son Brüssel görüşündə bir sira istiqamətlər üzrə razılaşmalar əldə olunub. Bundan sonra hansı proseslərin baş verəcəyini gözləmək olar?

- Doğrusu, Brüssel görüşündən sonra gələn məlumatlar mənədə belə təsəssurat yaradır ki, real irəliliyi yoxdur. Ancaq biz onu deye bilerik ki, Qərbin təze formatı reallığa çevrilib. Gördüyüümüz kimi, Qərbi təmsil edən qurum - Avropa İttifaqı Minsk Qrupundan kənar təşbbüslerlə çıxış edir. Üstəlik, müzakirə edilən mövzuların hamısı Azərbaycan ve Ermənistən arasında olan məsələlərə aiddir. Artıq Azərbaycan sübut edir ki, Qarabağ mövzusu onun daxili işidir, hətta xarici siyaset istiqamətinə belə aid məsələ deyil. Yəni, biz buna daxili məsələ kimi baxırıq. Bu mənada böyük nəticə olmasa da, Qərbin bu formatı bizim üçün olduqca faydalıdır. Baxın, bu hadisələr ABŞ-in öz diplomatını Minsk qrupuna həmsərdə təyin etdiyi vaxtda baş verir. Deməli, Avropa İttifaqı başqa fəlsəfə, başqa yanaşma nümayiş etdirir. Minsk qrupunun "tərəfdarları" tədricən öz mövqelərini itirir. Əlbəttə, səhəbet Qərbən gedir.

- Ancaq Brüsseldə iki dövlət arasında sərhədlərin müəyyənləşdirilməsi, habelə sülh sazişinin hazırlanması üçün hər iki ölkə XİN-inə müvafiq göstəriş verilib. Siz indiki mərhələdə bunları ciddi nəticə hesab etmirsiniz?

- Biz ilk növbədə prosesin məntiqinə fikir verməliyik. Biz görürük ki, Ermənistən Brüssel görüşləri ile paralel olaraq müxtəlif xarici oyuncuların dəstəyi və bəlkə də təsiri altında Qarabağ, eləcə də onun "statusu" mövzusunu gündəmə gətirir. Bu, nə deməkdir? Deməli, dünya ölkələri arasında sülh sazişi ənənəsini təskil edən prinsiplər Ermənistən tərəfindən dəstəklənmir. İtaliya səfəri zamanı cənab prezident bu mövzuya da toxundu. Bildirdi ki, Ermənistənə beş prinsip təqdim etmişik. Hiss edilir ki, ermənilər bu prinsipləri qəbul etmirlər. Yəni, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü sözə qəbul edilir. Amma belə çıxır ki, onlar Qarabağın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımağa həzirdirlər. Təbii ki, bu, səmimi mövqey deyil.

İkincisi, dövlətlər arasında dəha bir vacib prinsip də bir-birinin daxili işlərinə qarışmamaqdır. Amma Ermənistən öz ənənəvi siyasetini davam etdirir. Azərbaycanın ayrılmaz hissəsində olan separatçılar hərbi, siyasi, iqtisadi və məliyyə destəyi verir. Bu siyaset davam edəcəksə, nə yaxın vaxtlarda sülh sazişinin qəbul edilməsinə, nə də delimitasiya və demarkasiya prosesinin reallaşmasına inanıram. Azərbaycan açıq deyir - eger Ermənistən isteyirse ki, danişqlarda Azərbaycanın hansısa bölgəsinə dair müzakirələr aparılın, o zaman mətiqli olaraq Azə-

baycan da öz gündəmini bu mövzuya uyğunlaşdırıb. Yəni, burada səhəbet tarixi ədalətsizliyin bərpasından - Zəngəzur və Goyçədə yaşamış azərbaycanlıların təleyinin müzakirə edilməsindən gedir. Bu məsələlər bir-birilə bağlı olduğundan hansısa irəliliyişin olmasına inanıram.

- Bəs, irəliliyi hansı istiqamətdə və formada ola bilər?

- Avropa İttifaqının bəyanatlarına diqqət etsək görərik ki, onun siyasi ambisiyaları məhduddur. Onlar daim bəyan edirlər ki, biz kommunikasiyaların bərpasına, infrastrukturun qurulmasına yardım etməyə hazırlıq. Burada da mövqelər fərqlidir. Azərbaycan tərəfi çalışır ki, Zəngəzur dəhlizini işlək vəziyyətə getirsin. Yalnız bundan sonra digər kommunikasiyaların da işləməsi mümkün

şin açıldığı yerlər Ermənistənə sərhəddə deyil. Bu, daha çox o niyyətə oxşayır ki, Xankəndində Ermənistəndən ayrı terror mərkəzi yaradılsın və Azərbaycana qarşı bu oyunlar davam etdirilsin. Biz görürük ki, siyasi səviyyədə də belə oyunlar baş verir. Məsələn, Ruben Vardanyanın təşəbbüsü. Bəli, onun əsas məqsədi Rusiya ya tətbiq edilən sanksiyalardan uzaqlaşmaq və bank sferası ilə əlaqədar hansısa yollar tapmaqdır. Qənaətimcə, Vardanyanın bu addımında iki məqsəd güdüllür. Bunlardan biri və heç də əsas olmayan onun Xankəndində hansısa vəzifə tutması, bura maliyyə cəlb etməsidir. Guya maliyyə dəstəyi Ermənistəndən deyil, diasporadan gelsin və s. Bu da Ermənistəni qorxudan məsəlidir. İrəvan da başa düşürər ki, Qarabağ

Gürcüstana 120 minə yaxın rus köküb və orada işləyir. Təxminən buna yaxın sayıda da Ermənistəndədir. Bunlar Rusiyada yaşayış ermənilərdir ki, sanksiyaların kənardə qalmağa çalışırlar. Vardanyanın da bu şəkildə peydə olması tesadüfi deyil. Hiss olunur ki, məqsəd yalnız öz pullarını deyil, digər sifarişçilərin də pullarını qaćırmaq, yumaqdır və burada Qarabağ əsl mənada pərdələnmək üçün lazımdır. Vardanyan yəqin, siyasi bəyanatlar verəcək, amma onun əsas möşğül olduğu iş "pulyuma maşını" yaratmaq olacaq.

Gəlin, açıq danışaq, Ruben Vardanyanın Xankəndində ciddi nəsə etməsi mümkün deyil. Azərbaycanın qarşısında o, neyləyə bilər? Bir-iki tədbir keçirəcək, bir neçə layihə adı çəkəcək, deyəcək

dan sonra on dənə Vardanyan olsun, bunun heç bir nəticəsi olmayıcaq.

İkincisi, Birinci və ikinci Qarabağ mühəribələri arasında böyük müddət olub. İndi texniki və texnoloji baxımdan orada partizan savaşı aparmaq mümkün deyil. Çünkü ərazi kiçikdir. "Qisas" əməliyyatı zamanı gördünüz ki, müasir texnologiya sayesinde havadan neçə izləniliblər. Odur ki, gecə saatlarında hansısa evdən qrup şəklində çıxıb harasa getmək, təxribat törətmək kimi hallar havadan müşahidə olunur. Onlar orada heç nə edə bilməzlər, partizan mühəribəsi aparmaları üçün de şərait qalmayıb.

- Sizə elə gəlmirmi ki, burada əsas söz Rusyanındır, Moskva istəsə onlar təxribatlara əl atar, istəməsə yox...

"İstəyirlər Xankəndində terror mərkəzi yaradılsın"

Tofiq Zülfüqarov: "Ermənistən indiki siyasetini davam etdirəcəksə, sülh sazişi və delimitasiya olmayıcaq"



olacaq. Hesab edirəm ki, bu məsələdə Ermənistənə təzyiq daha güclüdür. Bu təzyiqə Rusiya və Türkiyə də qoşulub. Əminəm ki, qısa müddədə İran da bu məsələdə aktiv olacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanla Naxçıvanın birləşməsi və ya Türkiyə ilə kommunikasiya yaratması deyil. Bu, böyük oyuncuların maraqları üçün vacib sayılan kommunikasiya xəttiidir. Çünkü sanksiyalar altında olan Rusiya üçün İran və Türkiyədən çıxməqla digər ölkələrlə bağlılıq yaratmaq çox vacibdir. Bu baxımdan əminəm ki, Zəngəzur dəhlizi istiqamətində real irəliliyişə nail ola bilər.

- Brüssel görüşündən sonra Kəlbəcərdə Azərbaycan hərbi avtomobiləri atəş tutulub. Bu, Paşinyanın mesajıdır, yoxsa separatçılar və onları təlimatlandıran məlum dövlətin işidir?

- İndi Ermənistən maraqlıdır ki, Qarabağ mövzusunu özündən uzaqlaşdırınsın. Desin ki, bizim ora müdaxiləmiz yoxdur. Gedin özünüz problemi həll edin. Həm də diqqət etsəniz görərsiniz ki, atə-

gündəmə getirən kimi Zəngəzur məsəlesi də gündəmə getirilir. İndi İrəvan çalışacaq bizə sübut etsin ki, onun bu prosesə təsiri yoxdur, bunu edən diasporadır və s.

- Ruben Vardanyan Rusiyada yaşayan erməni milyarderlərdən biridir, böyük kapitala və əmlaka sahibdir. Sizcə, belə bir adam Moskvanın razılığı olmadan Rusiya vətəndaşlığınından imtina edərək Xankəndində peydə ola bilərmi?

- Ayndır ki, yox. Amma bilməliyik ki, Moskva hakimiyətinin daxilində müxtəlif siyasi qruplar və mərkəzlər mövcuddur. Vardanyan ilk növbədə Medvedevlə yaxınlaşıb, eləcə də onun Muştininə əlaqələri var. Mən istisna etmirəm ki, bu təşəbbüs hansıa mərkədən gəlib. "Kremlin müxtəlif qüllələri" məvhumu var. Bu qüllələrdən birinin bunda marağı ola bilər. Çünkü Qarabağ mövzusu ilə onlar istəyecəklər ki, sanksiyalardan qaçmaq kanalını fəal vəziyyətə getirsinlər. Sanksiyalardan qaçmaq mərkəzlərindən biri kimi Ermənistən artıq fəaliyyət göstərir. Müxtəlif rəqəmlər var. Məsələn,

ki, nələrsə tikir və sair. Biz də bu layihələrin sonunun neçə olduğunu görürük. Ən əsas məsələ odur ki, Xankəndində adamları saxlamaq mümkün deyil. İndi bu adamların Rusiyadan qaçdıqları halda gəlib Xankəndində mühəsirədə yaşamaları mümkün və aqlabatan deyil. Odur ki, bunların hamısı siyasi imtiyazlardır. Mən təəccüb edirəm ki, bizdə Vardanyanı dıq-qətle və təhlükə kimi yanaşırılar.

- Brüssel görüşündən sonra Ermənistən Tehlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da sentyabrın 2-də Xankəndində peydə olduğu gördük. Qriqoryan Paşinyanın "sağ əli" sayılır. Bəs, onun Xankəndinə gəlməsi nəyə xidmət edir?

- Bu, İrəvan hökumətinin taktiki gedisliyidir. Onlar elə təsəssurat yaratmaq istəyirlər ki, Qarabağdan uzaqlaşıbsın. Qarabağ ermənilərinə dəstək Vardanyan və diasporanın digər üzvlərinin vasitəsilə davam edir. Oradakı rejim də özü özlüyündə mövcuddur. Amma, bunlar mənasız addımlardır. Ayndır ki, ruslar oradan çıxdıq-

- Əlbəttə, mən də xüsusi qeyd edirəm ki, Vardanyanı hərəkətə gətirən hansıa dairələr mövcuddur. Onlar sanksiyalardan qaçmaq üçün yollar axtarışındadırlar. Vardanyan da ağıllı bankçıdır, onlara təklif edib ki, mən Rusiya vətəndaşlığınından imtina edim, gedim Ermənistanda işlərinizi görm. O, İranla da əlaqə yarada bilər. İndi Vardanyan əsas məqsədini gizlətmək üçün Qarabağ mövzusuna girişir və iddia edir ki, burada nəsə edəcək. Neyləyəcəksən? Xankəndi iki küçə boyda şəhərdir, orada uzağı 15-20 min insan var. Lap pulun da çoxdur, orada neyləyə biliəcəsən?

- Siz hesab edirsiniz ki, müənəqiş ilə bağlı Putinin mövqeyi Vardanyanı Qarabağa göndərən qüvvələrin mövqeyindən fərqlidir?

- Putinin əsas marağı Ukraynanın işgalidir. Bu baxımdan onun üçün Türkiye, Azərbaycan və İran potensial olaraq strateji tərəfdələrdir. Hami anlayır ki, səhəbet şimal-cənub dəhlizindən gedir və coğrafi baxımdan başqa yollar mövcud deyil. Vardanyan və digərləri də siyasi alver üçün alətlərdir. Hansıa mərhələdə onları satacaqlar. İndi qədər oduğu kimi.

Məsələn, Suriya və digər ərazi lərde Türkiyənin təzyiqi ilə hansıa ireliliyişlər mövcuddur. Bu baxımdan hansıa mərhələdə ruslar Vardanyanı satacaqlar və buna heç kimin şübhəsi olmasın. İndi gəlib orada səs-küy yaradır ki, mən də varam. Günlərin birində görəcəyik ki, Vardanyan yoxdur. Əsas strateji məsələ odur ki, Rusyanın şimaldan yolları bağlanıb və onun ümidi cənubadır. Cənubda da biz yerləşirik. Zəngəzur vasitəsilə demiryolu İran və Türkiyəyə gedəcək. Bu da Rusyanın ticarətini davam etdirməsi üçün vacib istiqamətdir. Nəzərə alın ki, Çin ruslardan ehtiyat edir, Hindistan da həmcinin. Ortada qalan İrandır. Odur ki, bu prosesin qarşısını almaq mümkünəsdür.

R.Əliyev